

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) 27 Sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar bəyanat yayıb. AZƏRTAC bəyanat təqdim edir.

"İki il bundan əvvəl, yəni 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri yeni orazılardan işğal etmək məqsədilə Azərbaycan Ordusunun mövqelərini, habelə mülki əhalinin six məskunlaşdırğı Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıllı rayonunun Cəcənli Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatənlər və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqla insan tələfati ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır.

Bununla əlaqədar Azərbaycan Ermənistən növbəti hərbi tacavüzünün qarşısını almaq və işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq əks-hükum əməliyyatları həyata keçirməklə özünümüdafia hüququndan istifadə etmişdir.

44 gün davam etmiş Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin six yaşadığı Naftalan, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər rayonları və şəhər mərkəzləri intensiv şəkildə qadağan olunmuş silahlardan atəşə tutulmuş, hətta hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə və Mingəçevir şəhərləri, Bərdə, Qəbələ, Siyəzən, Xızı və digər rayonlar da əzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından açılan hücumlara məruz qalmışdır. Ermənistən növbəti hədəfi isə Azərbaycanın paytaxtı Bakı şəhəri olmuş, lakin buna nail ola bilməmişdir.

Ermənistən silahlı qüvvələrinin qadağan olunmuş "Skad", "Smerç" və "İsgəndər-M" tipli ballistik rakətlərdən, habelə ağ fosforlu və kaset tipli sursatlardan çəkinmədən istifadə etməkələr tövərdiyi müharibə cinayətləri 12-si uşaqlı olmaqla 100-ə yaxın dinc sakinin qotlə yetirilməsi, 450-dən çox mülki şəxsin yaralanması ilə nəticələndi. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 əzaqmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası və artilleriya atəşinə məruz qalaraq dağıdıldı və ya qəzalı vəziyyətə düşdü.

Ermənistən ötən dövr ərzində qadağan olunmuş kimyəvi silahlardan istifadə etməkələr, qəsədən kütlevi yanğınlara səbəb olmaqla, ətraf mühiti, o cümlədən təmiz su mənbələrini fiziki və kimyəvi çirkənməyə məruz qoymaqla, təbiətə, flora və faunaya ciddi ziyan vurmaqla Azərbaycana qarşı həm də məqsədli şəkilədə ekosid cinayəti tövərtmişdir.

Məlumatdır ki, hazırda qlobal problemlərdən biri olan dövlətlər arasındaki silahlı münaqişələrin həlli və səlhün bərqərər edilməsi, bununla da bəşiriyətin

inkişafına ciddi maneələr yaranan halların aradan qaldırılması BMT-nin Dayaniqli İnkışaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətdir. Bu-na görə də dayanıqli inkişaf namına səlhəsevər və inklüziv cəmiyyəti təşviq etməkələ bilavasitə fundamental insan hüquqlarının müdafiəsinə xidmət edən ədalətli və davamlı səlhün temin edilməsi, xalqlar arasında irqi, etnik, dini zəminda ayrı-seçkiliyi, nifrot nitqini, əsəssiz qarşidurmalarla və ikili standartlara son qoyulması olduqca vacibdir.

Bu baxımdan Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərefli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda dövlətlərə münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılmasına və inkişafına xidmət edən davamlı səlhün temin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranmışdır.

Bütün burlara baxımayaraq, uzun illərdir Azərbaycana qarşı əsəssiz ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrot siyaseti həyata keçirməkələ səlhün prosesinə müntəzəm şəkildə maneə yaranan Ermənistən hələ də insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmış hərbi texribatlar tövətməkdə davam edir.

Postmüharibə dövründə Ermənistən silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın mövqelərinin dəfələrlə atəşə tutulması, habelə bu il sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistən dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi qulluqçuların və mülki şəxslərin yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb olan genişmiqyaslı hərbi texribat tövədilməsi buna bir daha tösdik edir. Bundan əlavə, atəşkəs rejiminin dəfələrlə pozulması, qaranlıq hava şəraitində ərazilinin dağılıq relyefi və mövcud dərə boşluqları istifadə edilməklə müxtəlif istiqamətlərdə, xüsusiil də Azərbaycanın ərazilərində geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərdə, təminat yollarında Ermənistəndə istehsal olunmuş çoxsaylı minaların basdırılması, eyni zamanda son dövrələr erməni əsilli şəxslər tərəfindən xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlar da məhz Ermənistən səlhün tərəfdarı olmadığının göstəricisidir.

Yeri gəlmişkən, Ermənistən tərəfindən işğal dövründə ərazilərimizə müxtəlif növ minaların və digər partlayıcı qurğuların basdırılması və onların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməməsi hələ də problem olaraq qalmaqdadır. Ümumiyyətlə, 1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olmuşdur. 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olmuş, onlar-

dan 40 nəfər həlak olmuş, 202 nəfər ağır bədən xəsarətləri almışdır.

Ermənistən tərəfindən beynəlxalq humanitar hüquq normalarının, o cümlədən "Mühəribə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevə konvensiyalarının və onun Əlavə protokollarının tələblərinə zidd olaraq qəsədən tövədilən hərbi texribatlar regionda dayanıqli səlhə və təhlükəsizliyi böyük zərər vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayğısimın qarşısını almaq məqsədi daşıyır.

Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, beynəlxalq hüququn hamiliqliq qəbul edilmiş norma və prinsiplərindən, o cümlədən beynəlxalq humanitar hüquqdan, habelə BMT-nin Dayaniqli İnkışaf Məqsədlərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli və dayanıqli səlhün mühüm rol oynadığını, lakin səlh prosesinə davamlı olaraq maneə yaranan Ermənistən Azərbaycana qarşı etnik-dini zəmində nifrot və işğalçılıq siyasetindən hələ də əçkəməsi səbəbindən Cənubi Qafqaz regionunda davamlı səlhün temin olunmasına daimi tehdid və təhlükənin mövcud olduğu nəzərə alınmaqla təxirə salınmadan aşağıdakı addimların atılması olduqca vacibdir:

- Beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatları və digər milli insan hüquqları institutları irqi, etnik, dini və mədəni mənsubiyyətinə görə azərbaycanlıların hüquqlarını kobud şəkildə pozan Ermənistən Respublikası tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüququn tələblərinə əməl olunması və daimi səlhün bərqərər edilməsi istiqamətində birgə soylər göstərməlidir;

- Ermənistən Azərbaycanın beynəlxalq seviyyədə tanınmış ərazi bütövlüyüne hörmət bəsləməli, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaratmaqla yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmış texribatçı əməllərə tamamilə son qoymalıdır;

- Azərbaycan Respublikası ilə Ermənistən Respublikası arasında dövlət sərhədinin dəqiqləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya prosesi obyektiv şəkildə həyata keçirilməli və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən səlh müqaviləsinin bağlanması təmin edilməlidir;

- Ermənistən Birinci və İkinci Qarabağ müharibələri dövründə itkin düşmüş şəxslərin taleyi barədə Azərbaycana obyektiv məlumat təqdim etməli və işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrini təhvil verməlidir;

- Ermənistənə məxsus qanunsuz silahlı dəstələr Azərbaycanın ərazisindən dərhal çıxarılmalı, regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunika-

siyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərbi rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, daxili məcburi köçkünlərin və qacqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərefli Bəyanatın bütün şərtlərinə əməl edilməlidir;

- Ermənistəndə və onun sərhədlerindən kənarda azərbaycanlılara qarşı dözməszlük mühitinin formallaşmasına səbəb olan, tərəflər arasında dayanıqli səlhün təmin edilməsinə maneə yaranan xoşagelməz hadisələr, eyni zamanda erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrot və kin dəlu ifadələrin işlənməsi kəskin şəkildə pislənilməlidir. BMT tərəfindən qəbul edilmiş "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasına, "Beynəlxalq müdafiədən istifadə edən şəxslər, o cümlədən diplomatik agentlərə yönəlmüş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş hücumlarla bağlı qanuni ölçü götürülməlidir.

Ümidvarıq ki, nüfuzlu beynəlxalq təşkilatların və səlhəsevər dövlətlərin birgə dəstəyi nəticəsində insan hüquqlarının müdafiəsinə dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, habelə Azərbaycan Respublikasının Prezidenti, Ermənistən Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli birgə bəyanatların bütün müddəalarının Ermənistən tərəfindən ardıcıl surətdə yerinə yetirilməsinə və beləliklə de, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinə nail olmaq mümkün olacaqdır".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Səlh Bürosuna, Universal Səlh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.